

**İDMAN GİMNASTİKASI ÜZRƏ FIG DÜNYA KUBOKU**  
**AGF TROPHY**  
**Bakı, Azərbaycan**  
**14-17 mart 2019-cu il**

<b>İLKİN CƏDVƏL</b>	
<b>14 mart - cümə axşamı</b>	
<i>Təsnifat, 1-ci gün</i>	
12:00-12:15	Açılış mərasimi
12:15-12:45	Rotasiya 1 *MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar *WAG: dayaqlı tullanma / müxtəlif hündürlüklü qollar
12:45-13:15	Rotasiya 2 MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar WAG: dayaqlı tullanma / müxtəlif hündürlüklü qollar
13:15-13:45	Rotasiya 3 MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar WAG: dayaqlı tullanma / müxtəlif hündürlüklü qollar
13:45-14:15	Rotasiya 4 MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar
14:15-14:45	Rotasiya 5 MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar
14:45-15:45	Fasilə
15:45-16:15	Rotasiya 6 MAG: sərbəst hərəkətlər / paralel qollar / halqalar
16:15-16:45	Rotasiya 7 MAG: sərbəst hərəkətlər / paralel qollar
<b>15 mart - cümə</b>	
<i>Təsnifat, 2-ci gün</i>	
12:00-12:30	Rotasiya 1 MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
12:30-13:00	Rotasiya 2 MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
13:00-13:30	Rotasiya 3 MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
13:30-14:00	Rotasiya 4 MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri / sərbəst hərəkətlər
14:00-15:00	Fasilə
15:00-15:30	Rotasiya 5 MAG: dayaqlı tullanma / dəstəli at / turnik WAG: gimnastika tiri
15:30-16:00	Rotasiya 6 MAG: dayaqlı tullanma / dəstəli at / turnik
16:00-16:30	Rotasiya 7 MAG: dəstəli at
16:35	Mükafatlandırma mərasimi (+ AGF Trophy)
<b>16 mart - şənbə</b>	
<i>Ayrı-ayrı alətlər üzrə Finallar, 3-cü gün</i>	
12:00-12:35	<b>MAG:</b> sərbəst hərəkətlər
12:35-13:20	<b>MAG:</b> paralel qollar / <b>WAG:</b> dayaqlı tullanma
13:20-14:05	<b>MAG:</b> halqalar / <b>WAG:</b> müxtəlif hündürlüklü qollar
14:05-14:25	Mükafatlandırma mərasimi

**17 mart - bazar**

*Ayrı-ayrı alətlər üzrə Finallar, 4-cü gün*

12:00-12:45	<b>MAG:</b> dayaqlı tullanma / <b>WAG:</b> gimnastika tiri
12:45-13:30	<b>MAG:</b> dəstəli at / <b>WAG:</b> sərbəst hərəkətlər
13:30-14:00	<b>MAG:</b> turnik
14:00-14:15	Mükafatlandırma mərasimi

\***MAG** - kişi idman gimnastikası

\***WAG** - qadın idman gimnastikası